

Ədliyyə və məhkəmə orqanlarının müasirləşdirilməsində yeni mərhələ

Bu

günlərdə yaranmasının 103-ci ildönümünü qeyd etdiyimiz ədliyyə orqanları tarixin sərt sınıqlarından üzüag çıxaraq dövrümüzün mü hüüm hüquqi təsisatlarından birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixi gündə - 28 may 1918-ci il tarixdə Ədliyyə Nazirliyi də təsis edilmiş və ona rəhbərlik edilməsi dövrünün nüfuzlu ictimai-siyasi xadimi Xəlil bəy Xasməmmədova tapşırılmışdır. Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan məhkəmə palatasının, 22-də isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq olunmuşdur.

Ümummilli Lider Heydər Əliyev ədliyyə orqanlarının dövlətimizin hüquq sistemindeki müstəsna yeri və rolunu nəzərə alaraq onun tarixi təməl və mütərəqqi ənənələr əsasında inkişafını təmin etmişdir. Ədliyyə işçilərinə və tarixi irse yüksək ehtiram nümunəsi kimi Ulu Önderin 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr tarixi Ədliyyə işçilərinin peşə bayramı elan edilmişdir.

Qurur hissi ilə qeyd etmək lazımdır ki, ədliyyə və məhkəmə orqanlarının əməkdaşları artıq ikinci ildir ki, peşə bayramlarını ikiqat bayram ovqatında qarşılıyırlar. 30 ilə yaxın davam edən danışçılar prosesinin neticesiz qalması fonunda Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən başlayaraq cəmi 44 gün müddətində təcavüzkar Ermənistanın hərbi-siyasi kapitulyasiyasına və erazi bütövlüyümüzün bərpasına nail olması ədalətin, beynəlxalq hüququn təntənəsi və xalqımızın böyük qələbəsi olmuşdur.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 03 dekabr 2020-ci il tarixində imzaladığı Sərəncamla Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Zəfer Günü elan edilmişdir. Söyügedən tarixin ədəbiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasını təmin edən, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmamış, şəhidlərimizin qisası məhz döyüş meydانında alınmışdır. Hərbi əməliyyatlar zamanı və sonrakı mərhələdə dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilər, peşəkar mütəxəssislər etiraf etmişlər ki, Azərbaycan XXI əsrin müharibəsinin ən mükəmməl nümunəsini ortaya qoymuş, "minimum itki, maksimum nəticə" prinsipi ilə böyük nəticələrə nail olmuşdur.

44 gün ərzində döyüş meydanında qazanılmış parlaq hərbi qələbə əslində, uzun illər boyu aparılmış danışçılar prosesində ölkəmizin haqlı və principial mövqeyini qətiyyətlə qorumaş Prezident İlham Əliyevin müdrik fəaliyyətinin, Azərbaycanı dünya arenasında layiqince təmsil etməsinin, xalq-iqtidar birliliyinin nəticəsi olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunmuş tarixi zəfər ölkəmizdən daha sürətli inkişafına və qarşıya qoysu hədəflərə doğru inamlı irəliləməsinə etibarlı zəmin yaratır. Bu baxımdan, hüquq sisteminde xüsusi yeri olan ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi və keyfiyyətə yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatların keyfiyyətə yeni mərhələdə uğurla davam etdiriləcəyini əminliklə vurgulamaq mümkündür.

Ulu Öndər Heydər Əliyevin əsasını qoysu məhkəmə-hüquq islahatlarını 2003-cü ilin oktyabrından inamlı davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyətinin yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müyyənləşdirmişdir. Son 18 ilə cəmiyyət həyatının müxtəlif sahələrdəki islahatları dinamizmə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ədliyyə sisteminin müasirləşdirilməsi, bu ormanın cəmiyyətin hüquq sistemindəki yerinin möhkəmləndirilməsi məqsədilə bir sıra zəruri mühüm fərman və sərəncamlar imzalamışdır.

Ölkədə 2004-cü ildən geniş vüset almış islahatların əsas hədəfi həm də məhkəmə-hüquq sisteminin müasirləşdirilmək, məhkəmə orqanlarının özünüdürə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq olmuşdur. Bu istiqamətdə mühüm addımlardan biri də 2004-cü ildə Məhkəmə-Hüquq Şurası haqqında qanunun qəbulu və həmin qanun əsasında 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının yaradılması olmuşdur.

Məhkəmə-Hüquq Şurasının fəaliyyəti

ötən 16 ilde məhkəmə sisteminde köklü dəyişikliklərə səbəb olan islahatların aparılmasında mühüm rol oynamışdır. Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilmesi, intizam mesuliyyətine cəlb edilməsi və digər məsələlər Şuranın xüsusi diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Fermanında Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı olmuşdur. Bu məqsədlə ən mütərəqqi qaydalar tətbiq edilmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanunlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərefindən təsis olunmuş Hakimlərin Seçki Komitəsinin uğurlu fəaliyyəti səmərə vermişdir.

Son illərdə qanunvericiliyə edilmiş əsaslı dəyişikliklərə hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması və məhkəmələrin maliyyə müstəqiliyyinin təminatının əlavə mexanizmləri təsbit edilmiş, hakimlərin maaşlarının azaldılması qadağan olunmuşdur. Bəzi Avropa ölkələrində hakimlərin məvaciblərinin azaldılması onlara qarşı ciddi təzyiq vasitesi kimi nəzərdən keçirildiyi halda, Azərbaycan bunun yolverilməzliyini qanunvericilik təsbit edərək siyasi iradə göstərmişdir. 23 iyul 2019-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda əksini tapmış bir sıra yeniliklər hakimlərin sosial-maddi təminatının gücləndirilməsinə xidmet etmişdir.

Hakimlərin sayının artırılması həm də yeni məhkəmələrin yaradılması ilə bağlıdır. Əhalinin məhkəmələrə müraciət etmek imkanlarının asanlaşdırılması və ölkə regionlarının inkişafi məqsədilə son illərdə 20-dən çox yeni məhkəmə yaradılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir.

Ölkə başçısının "Məhkəmə-hüquq sisteminde islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli fermanı ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyətinin daha da möhkəmləndirilməsi və məhkəmə sisteminin inkişafını şərtləndirmişdir. Həmin fermanda digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərefindən baxılmasını təmin etmek məqsədilə ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli sərəncamı ilə yeni regional kommersiya və inzibati məhkəmələri yaradılmış və 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır. Bundan əlavə, Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyalarının yaradılması ədalət mühakiməsinin səmərəliliyini artırılmışdır.

Məhkəmə-Hüquq Şurasının məqsəd-yönlü və səmərəli fəaliyyəti nəticəsində infrastrukturun müasirləşdirilməsi, məhkəmələr üçün yeni binaların inşası, onların maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması, müasir informasiya texnologiyaları ilə təmin, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzindədir. Bütün bunlar, şübhəsiz, bir başlıca məqsəd - cəmiyyətdə məhkəmə hakimiyətinə olan inamı artırmağa, ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltməyə xidmet edir.

2018-ci ilin 28 dekabrında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Qanununda dəyişikliklər edilərək iqtisadi mübahisələr üzrə işlərə kağızsız, elektron qaydada baxılmasına keçilmiş, hakim və sahibkarlar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilmişdir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasetinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinə genişləndirilməsi barədə" Sərəncamı bir daha göstərmişdir ki, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesində humanizm prinsipi daim ömər keçkilir. Sərəncam əsasında Ədliyyə Nazirliyi yanında Probasiya Xidməti yaradılmış, eyni zamanda cəza siyasetinin humanistləşdirilməsi ilə bağlı qanunvericilik və məhkəmə-istintaq təcrübəsinin əhatəli təhlil olunması nəticəsində irəli sürülmüş təkliflər əsasında 2018-ci ilin may ayında Cinayət və Cinayət-Prosessual Məcəllələrinə 300-ə yaxın dəyişikliklərin edilmə-

si xüsusi vurğulanmalıdır. Həmin dəyişikliklərə əsasən, 15-dən çox cinayət tərkibi dekriminallaşdırılırla qinayət kətqoriyasından inzibati xəta kateqoriyasına keçirilmişdir.

Mühüm bir sıra dəyişikliklərə zərər-çəkməş şəxsələrə barışmaqla cinayət məsliyyətindən azadetmə institutu təkmilləşdirilmiş, habelə mülkiyyət əleyhinə və iq-tisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsliyyətindən azadetməni nəzərdə tutan yeni normalar müəyyən edilmişdir. Bundan əlavə, azadlıqdan və məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə cəmiyyətdən təcridetmə ilə bağlı olmayan yeni cəza növü müyyəyen edilmiş, 158 maddenin sanksiyasına alternativ cəzalar, o cümlədən yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əlavə olunmuş, 36 cina-yetə görə cinayət məsliyyətindən azadetməni nəzərdə tutan yeni normalar müəyyən edilmişdir. Bundan əlavə, azadlıqdan və məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə cəmiyyətdən təcridetmə ilə bağlı olmayan yeni cəza növü müyyəyen edilmiş, 158 maddenin sanksiyasına alternativ cəzalar, o cümlədən yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əlavə olunmuş, 36 cina-yetə görə cinayət məsliyyətindən azadetməni nəzərdə tutan yeni normalar müəyyən edilmişdir.

Məhkəmə-hüquq islahatları sahəsində mühüm addımlardan biri də "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun qəbulu olmuşdur. 2019-cu il martın 29-da bununla bağlı müvafiq qanun ölkə Prezidenti tərefindən imzalanmış, qanunda mübahisələrin alternativ həlli üsullarından olan mediasiyən təşkil məsələləri əksini tapmışdır.

2021-ci il 16 iyul tarixli "Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun mahiyyətə Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sisteminde islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fermanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formallaşdırılması prosesini süretləndirmək, məhkəmə icraatında müasir infor-masiya texnologiyalarının tətbiqinin üs-tünlüklerindən istifadə etmək, ədalət mühakiməsi mexanizmlərinin daha effektiv fəaliyyətini təmin etmək məqsədində xidmet etmişdir.

Dövlət adından verilən məhkəmə qərarlarının məqsədi, heç şübhəsiz, insanlara öz yanlışlarını anlatmaq, onları islah etməkdir. İnsana xas ən ali duyğularдан olan humanizm hissini cəza siyasetində əksini tapması çox mühüm məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü ən xalqımız üçün müstəsna əhəmiyyətini nəzərə alaraq və humanizm ənənələrini davam etdirərək amnistiya etməsi, Milli Məclis tərefindən 2021-ci il noyabrın 5-də bu aktın qəbul olunması ölkəmizdə humanizm siyasetini daha bir təzahürür.

Amnistiya aktının ümumilikdə 16 min-dən çox şəxsə şəmil ediləcəyi gözlenir. Bunlardan azadlıqdan və məhrumetmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 min-dək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır. Amnistiya aktına əsasən, Vətən mühəbəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən mühəbəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmış şəxslərin cinayət məsliyyətindən azad edilməsi nəzərdə tutulur.

Amnistiya Aktının 4 ay müddətində tətbiqi təmin edilməlidir. Amnistiya aktı Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, təhqiqat və ya ibtidai istintaq organları və məhkəmələr tərefindən tətbiq ediləcəkdir.

Əminliklə demək olar ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi, Məhkəmə-Hüquq Şurasının təşkilati-hüquqi səyləri ilə davam etdirilən mütərəqqili islahatlar nəticəsində Azərbaycanda məhkəmə organlarının fəaliyyəti daha da müasirləşəcək, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksələcək, ədalət mühakiməsinin daha çevik, işlek və obyektiv mexanizmlər əsasında həyata keçiriləcək, məmənlik olacaqdır.